

ZƏFƏRİN mübarək, VƏTƏN!



100 ilin qəzeti



ŞƏRQ QAPISI



Doğma, canum-varlığım qızdır sevdiyim
Azərbaycanım mənim qibləgahımdır

Sayı: 45 (24.427)

8 noyabr 2024-cü il, cümə

www.serqqapisi.az

Təsisçi: Naxçıvan Muxtar Respublikasının Ali Məclisi

Müzəffər xalqa yaraşan ZƏFƏR

və ya 200 illik ədalətsizliyə son qoyan 44 gün



Azərbaycan xalqı 200 ilə yaxın müddətdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, səbatsızlığı ucbatından müxtəlif xarici siyasi dairələrin ideoloji təhdidlərinin, şəxsi maraqlarının əsas hədəfinə çevrilərək torpaqlarını qarış-qarış itirirdi. "Böyük Ermənistən" yaratmaq amali ilə qəbul olunan bu ədalətsiz hökmə, nəhayət ki, 90-ci illərdə xitam verildi, ölkəni əbədi uğuruma sürükləyən daxili, xarici təxribatların qarşıtı alındı. Ümummilli Lider Heydər Əliyevin uzaqqörənliyi, qətiyyəti sayəsində ölkəmizdə siyaset xalqın mənafeyinə – dövlətçiliyin möhkəmləndirilməsi, respublikanın inkişafı və itirilən ərazilərin yenidən geri qaytarılmasına yönəldi. Azərbaycançılıq ideologiyası üzərində gənclərlə aparılan iş, beynəlxalq nəqliyyat marşrutlarına, ticarət xəttinə qoşulmaqla gücləndirilən iqtisadiyyat və bunların müqabilində reallaşdırılan ordu quruculuğu tədbirləri sayəsində hərbi qüdrətin artırılması ilə Azərbaycan hərtərəfli müstəqillik əldə etdi, regionda söz, nüfuz sahibinə çevrildi...

Səhifə → 6-7



C.H.Musayevin Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilsin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 4 noyabr 2024-cü il

Şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib



Səhifə → 5

"Əziz Şuşa, biz qayıtdıq!"



Səhifə → 2

Sənə minlərlə can qurban, yetər ki, sən dalğalan



Səhifə → 3

Azərbaycan TDT-nin iqtisadi inkişafında mühüm rol oynayır



Səhifə → 4

10 milyon ürəyin riqqatə gəldiyi gün

“Əziz Şuşa, biz qayıtdıq!”

Biz qayıtdıq ilmə-ilmə, addım-addım. Torpağının hər qarışına can qurban edib, bayraq ucaldıq qayıtdıq. “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya”, – deyən Ulu Öndərin arzusuna Onun özü qədər inanıb, “Şuşasız işimiz yarımçıq qalar”, – deyən Ali Baş Komandanın ətrafında birləşib qayıtdıq. Vaxtilə ermənilərin “dağlarda toy” əməliyyatı ilə işgal etdikləri elə həmin dağlarda onlara tarixboyu unuda bilməyəcəkləri toyu tutub qayıtdıq. 28 il bızsız yaşayan o dağlara, yaylağa, Cıdır düzünə, Çətir şəlalənə qayıtdıq. Xarıbülbülün seyrinə çıxmaga tələsən igid Vətən oğullarının canı bahasına qayıtdıq. Dünya hərb tarixində görülməyən bir döyüşlə, sildirmə qayaları şəhidini çiyində daşıyan oğulların, günlük ruzisini orduya bağışlayan, evini düşmən mərmisi dağıtsa da, dövlətimiz var olsun, ev-əşiyimiz cəbhədəki əsgərlərə qurban olsun, ta ki onlara düşmən gülləsi dəyməsin deyən Azərbaycan xalqı sayəsində qayıtdıq.

Həmin gün “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqi konservatoriyası” adlandırılan Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhəri azad olunanda iller öncə yazda batan Günsə illər sonra payızda doğuldu. Payızda doğulan yaz Günsənin al şəfəqləri təkcə Qarabağı yox, bütün dünyani işıqlandırdı. Dosta nur saçdı, düşmənin gözü nü kor etdi. Şuşanın azad edilmə planı hərb tarixinə iz saldı. Bəli, həmin gün bu millət tarixin yeniləməz şəhərəsi yazdı. Azərbaycan əsgəri bağırmızdakı yaranı öz canı ilə sağaltdı. Vətən mühərbişinin ilk günlərindən gözü yolda, qulağı səsədə idi hər kəsin. Ulu Öndər rahu şaddır... Düşməndən azad

edilən hər qarış üçün sevinirdik və həsratlə Şuşamızı gözleyirdik. Və həmin gün gəldi... Vətən müharibəsinin 42-ci günü igid Azərbaycan əsgəri bizə ən gözəl günü yaşıtdı. Şad xəbəri Ali Baş Komandan önce Ulu Öndər onun məzari başında verdi: *“Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin rahu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”*

Şuşanın azadlıq günündən daha gözəl gün ola bilməzdə bu xalq üçün. Çünkü həmin gün Şuşanın köksünə illərdir, sancılan, onun nəfəsini kəsən o yad cismi – erməni bayrağını qoparıb ayaqlar altına atdı igid oğullarımız. Əlinde üçəngli, ay-ulduzu bayraq, dilində Ulu Öndərimizin *“Şuşasız Qarabağ, Qarabağsız isə, ümmiyətə, Azərbaycan yoxdur”* kələmi ilə Azərbaycan əsgəri Cıdır düzündə yallı getdi. Və bir daha sübut etdi ki, bütün dünya birləşsə belə bu xalqın ürəyindən Vətən sevgisini silə bilməz. Bu xalq əziz Şuşasını, xarıbülbülünü heç kimə güzəştə getmədi. Həmin gün bir xalqın 30 illik həsrəti bitmişdi. Müzəffər Komandan atasını yerinə yetirən oğul şərəfini qazanmış, Vətənin oğlu ünvanına sahiblənmişdi. Tariximizin şəhifələrinə Müzəffər Komandan, müzəffər ordu, qəlebə sözləri yazılımışdı. Həmin gün 250 il öncə elə tarixin bu ayında ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi üçün sərəncam imzalayan rus çarı birinci Pyotrın sərəncamı geri oxunmuşdu.

39 ildən sonra yenidən

Ata vəsiyyətini yerinə yetirmək şərfinə nail olan Azərbaycan Prezidentinin Şuşaya ilk səfəri üçün 2021-ci ilin 14 yanvar günü də təsədüfən seçilməmişdi. Müzəffər Sərkərdə üçün bu səfərin yanvarın 14-də gerçəkləşməsinin ayrı rəmzi mənası da var idi. Düz 39 il əvvəl, 1982-ci ilin 14 yanvarında Şuşada Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Molla Pənah Vaqifin məqbərəsinin açılışı olmuş və həmin tədbir-

də cənab İlham Əliyev də iştirak etmişdi. 39 il sonra isə cənab İlham Əliyev Şuşaya müzəffər Ordumuzun Ali Baş Komandanı kimi öz ailə üzvləri ilə qayıtdı. Zəfər yolu ilə. Düşmənin belini qırın Ordunun Ali Baş Komandanı, müstəqil Azərbaycanın Şuşaya səfər edən ilk Prezidenti kimi Şuşada dalgalanan müqəddəs bayraqımızın altında, qəhrəman争erbilərimizin önündə, biz bu torpaqlarda əbədi yaşayacaqı deyə bəyan etdi.

Əziz Şuşa, biz səni dirçəldik

Azərbaycan xalqı bir olub torpaqlarını azad etdiyi kimi, onu gülüstəna çevirməyi də bacarıır. Necə ki bu gün Şuşa şəhərinin Baş planı əsasında böyük işlər görülür. Bu plan



nin zəfər zirvəsinə şahid olur. Azərbaycan Prezidenti öz siyasi gücү ilə dünyaya Şuşadan messaj verir. Vaxtilə düşmən vandallığının qurbanı olan abidələr bərpa edilir, Şuşa tarixi günlərə şahid olur. Şuşa şəhərində öz ocağına dönen insanların səsi eşidilir. Uşaqların gülüşü qayıdır Şuşaya, artıq ilk toy, ilk körpə sevinci də duyulur Şuşada.

Şuşa dörd ildir ki, təkcə Vəqifin, Nətəvənin sözü, Üzeyirin musiqisi, Pənahəli xanın qurbətdə dayanan ürəyi deyil. Şuşa Təbrizlərin gözünlən nuru, Orucların sağ əli, Adillərin son nəfəsi, Vüsalların vüsali, Elnurların son sözüdür.

Şuşa igid oğulların son nəfəsində dediyi sözlərin şahididir. Şuşa əli, ayağı, gözü bu torpaqdə dəfn olunan qazinin göz nuru, tutan əli, yeriyyən ayağıdır. Şuşa bir xalqın möhtəşəm qələbəsinin, birliliyinin, zəfərinin simvoludur.

«Ramiya ƏKBƏROVA

hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürürlər.

Azərbaycanın mədəniyyət paytaxtında həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulur. Prezident cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qarabağın tacı, bütün Türk dönyasının mədəniyyət paytaxtı Şuşada açılışında və təməlqöymə mərasimlərində iştirak etdikləri sosial obyektlərin say tərkibinə diqqət yetirsk, həyata keçirilən bərpa-quruculuq işlərinin miqyasını təsəvvür edə biler və “torpaq öz sahibinin əlində cənnətə dönür” fikrinin nə qədər yerinə düşdüyünü görərik. 4 ildir, doğma torpaq rahat nəfəs alır, qurulur, bərpa edilir.

Şuşa beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir. Azərbaycanın, Türk dönyasının mədəniyyət paytaxtı adını qazanıb, Türk dünyası-





Sənə minlərlə yetər ki,

**Prezident
İlham
ƏLİYEV:**

“

*Bizim bayraqımız
qürur mənbəyimizdir.*

*Bizim bayraqımız
canımızdır, ürəyimizdir.*

*Bu gün Azərbaycanın
hər bir yerində
Dövlət Bayraqı
dalğalanır...*

*Bayraqımız mübarizə
əzmimiz, zəfər sorağımız,
istiqlaliyyət
salnaməmizdir.*

”

Bir payız gecəsində aləmə nuraçan Ayın işığında xəşif küləyin asta-asta dalğalandırduğu şanlı zəfər bayraqını seyr edərkən Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin “Bayraq” şeiriñin bu sətirlərini xatırlayıram:

*Üçrəngli bayraqın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir; bayraq kimliyim,
Bayraq – öz yurduma öz hakimliyim.*

*Daim ucalasan! Savaş gündündə
Əsgər silahıyla səni tən görüm.
Yalnız zəfər calmış şəhid önləndə
Səni alqış üçün əyilən görüm.*

Düşüncələrim məni illər öncəyə aparır, tarixin tozlu səhifələrində çıxıb neçə-neçə igid Azərbaycan oğlunun əlində göylərə ucalan, o ucaşın, yerə düşməsin deyə canından keçən qəhrəmanlar gəlir gözlərim öünü. İyirminci əsrin əvvəllərində bu torpağın başı



can qurban, sən dalğalan

can verdiyi hilalın eşini ürəyimizde yaşıadırdıq daim. Həmin gün gəldi. Tarixi bir gündə üçrəngli bayraqımız doğma Naxçıvanımızdan qanad açıb Vətənimiz Azərbaycanın başı üzərində sülh göyərçininə, azadlıq carçısına döndü. Tanrı da haqqımızı haqq elan etdiyi həmin gün anaların sandığında illərdir, ən dəyərli xəzinəsi kimi mühafizə edib saxladığı üçrəngli, ay-ulduzlu bayraq məhz burada, qədim Oğuz yurdunu, Azərbaycanın göz bəbəyi Naxçıvanda, Vətən oğlu Ulu Öndər Heydər Əliyevin əllərində göylərə çəkildi. Göylərə ucalan şərəfimiz yüz illərdir, bu bayraqı öz canı, qanı bahasına qoruyan oğulların ruhunu şad etdi.

Bu həmin illər idi ki, Naxçıvanda ucalan üçrəngli bayraq Qarabağda sapı özümüzden olan baltaların əli ilə Şuşa qalasında, Laçında, Cəbrayılda sökülüb yerə atıldı. Illər boyu həsrətlə gözlədi bu bayraq Şuşada dalğalanacağı günü. Azərbaycan əsgəri işgalda olan torpaqlara bir gün bu bayraqı sancemaq ümidi ilə yaşadı. Qəlbində bayraq, Vətən eşqi daşıya-daşıya dözdü, gücləndi. Və həmin gün gələndə şəhid qanına bələnən bayraqlar bəzədi Qarabağın səmasını. Laçında, Xudafərində, Zəngilanda başı üstə ağ göyərçinə dönmüş şəhid ruhları dolaşan Azərbaycan Bayrağını görəndə əmin olduq öz yurdumuzun hakimi olduğunuza. Kimi bayraqa sarılıb gəldi, kimi bayraq ciyində. Vətən savaşında gördüyü son mənzərə Şuşa qalasına sancılan zəfər bayraqı olan qazi “Gözümün nuru Qarabağda dalğalanan üçrəngli bayraqımdır!” – dedi.

Balasını Vətənə qurban edən analar övladlarının etrini tabutları bəzəyən bayraqdan alıb, şəhid məzarı başında qırurla dayandı. Şəhid anaları qələbə bayraqını oğlunun bəy köynəyi bildi. Bax o zaman minnətdar olduq Azərbaycan Bayrağını bütün Vətənin səmasında dalğalandıran oğullara. Və o zaman şanlı bayraqımız bütün Azərbaycanın başı üstündə dalğalanıb “Gözün aydın, Vətən!” – dedi. Azərbaycan Bayrağını bütün Vətənin səmasında dalğalandıran oğulların igidiyi dastana dönüb dillərə düşəndə bütün dün-yaya azərbaycanlıları göylərdə qırurla dalğanan bayraqa baxıb fərəh hissə keçirdi.

Bu gün daha qırurludur bu bayraq, ay-ulduzu şölə saçır, cünti o, bütün Vətən olub daha. Cünti o, Şuşa qalasında, Xankəndidə dalğalanır daha. Cünti o, şəhid oğulların bəy paltarı, zəfər bayraqı olub daha.

« Ramiyə ƏKBƏROVA



sıldı, gözyaşı ilə islandı.

Düz 70 il Vətənin gözləri doldu, bağır yandı başı üstündə sovet bayraqı dalğalananda. Həmin 70 il ki biz öz ata-babalarımızdan miras qalan bütün yadigarlarımız kimi öz milli rəmziyimiz olan bayraqımızı sandıqda gizlətməli olduq. Sovet rəhbərləri əsarət zəncirini daha da bərkitmək üçün başımız üzərində çəkic-oraqla bəzənmiş bayraq assalar da, bizim qəlbimizdə türklüyü, istiqlalın, İslamin ay-ulduzlu bayraqı gizlin-gizlin, yana-yana dalğanırdı. Nənəmizin sandığında saxladığı o bayraqın qədim Azərbaycanın başı üstə gec-tez dalğalanacağına əmin idik.

Çünki biz Atabəylərin, Kəngərlilərin igid oğullarının uğrunda



Azərbaycan TDT-nin iqtisadi inkişafında mühüm rol oynayır

Azərbaycanın bölgədə sülhə, dialoqa, əmin-amanlığa xidmət missiyası, eyni zamanda Şimal-Cənub və Şərqi-Qərb nəqliyyat dəhlizləri baxımından strateji mövqeyi Cənubi Qafqaz liderini bu kontekstdə çıxış edən bir sıra siyasi, iqtisadi platformalarda kifayət qədər söz, nüfuz sahibinə çevirib. Prezident cənab İlham Əliyevin apardığı uğurlu diplomatiya sayəsində 120 dövlətin dəstəyi əsasında 4 il Qoşulmama Hərəkatına sədrlik etməklə beynəlxalq münasibətlərin möhkəmlənməsinə töhfələr verən ölkəmizin xarici siyasetinə artan etimadın, etibarın nəticəsidir ki, bütün dünya dövlətlərinin yekdil qərarı ilə hazırda Bakı şəhəri COP29 kimi nəhəng tədbirə ev sahibliyi statusunu yerinə yetirir. ŞOT, BRICS, MDB kimi perspektivli təşkilatlarla siyasi-iqtisadi əlaqələrini gücləndirən Azərbaycan Türk dünyasının birliyinə və bu birliyin beynəlxalq arenada önəmli faktora çevrilməsinə xidmət edən Türk Dövlətləri Təşkilatının formalasdırılmasında da aparıcı aktor rolunu oynayır. TDT-nin ölkəmiz üçün məxsusiliyi həm də ondadır ki, həmin qurumun üzvləri ilə əlaqələr ticarət dövriyyəsi, iqtisadi əməkdaşlıqla bərabər zəngin mədəni dəyərlər üzərində bər-qərar olunub. Prezident cənab İlham Əliyevin noyabrın 5-də Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Qırğız Respublikasına səfərində də ilk olaraq məhz bu amil diqqətlərə hakim kəsildi. Ölkə başçısının əvvəlcə Bişkekdə görkəmli qırğız yazılıçısı Çingiz Aytmatovun ev-muzeyinə getməsi, görüş zamanı səsləndirilən fikirlər, xüsusən də Azərbaycan Prezidentinə “Çingiz Aytmatov” ordeninin təqdim edilməsi xalqlarımız arasında mənəvi bağların sarsılmazlığının, o cümlədən ümumtürk mədəniyyət körpüsüünün möhkəmliyinin daha bir göstəricisinə çevrildi...

nin beynəlxalq müstəvidə əhəmiyyətini, təsir gücünü artırmaqdır. Bu nöqtəyi-nəzərdən son illərdə Türk dünyasının birliyinə xidmət edən mühüm layihələr icra olunub, əməkdaşlıqla ciddi təkan verən, TDT-nin nüfuzunu gücləndirən addımlar atılıb. Cari il iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi zirvə görüşünü, dialoqlar çərçivəsində imzalanan Qarabağ Bəyannaməsini, eyni zamanda cari ilin sentyabr ayında latin qrafikalı, 34 hərfdən ibarət Ortaq Türk Əlifbasının qəbulunu həm ictimai-siyasi, həm də elmi-humanitar cəhətdən birliyin möhkəmlənməsinə xidmət nümunələri kimi diqqətə çəkmək olar. Bu birlilik özünü Azərbaycanın tarixi zəfərindən sonra işğaldan azad olunmuş torpaqlara Böyük Qayıdış siyasetinin timsalında da aydın şəkildə göstərir. “Türk Dünyasını Gücləndirmək: İqtisadi İnteqrasiya, Davamlı İnkışaf, Rəqəmsal Gələcək və hamı üçün Təhlükəsizlik” şəhəri altın-da keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxışı zamanı Ermənistanın 30 illik işgal dövründə 9 şəhər və yüzlərlə kəndimizi tamamilə məhv etdiyini bildirən ölkə başçısı aparılan bərpa-quruculuq tədbirlərində üzv ölkələrin dəstəyini bir daha xüsusi vurguladı: **“İşgal-dan azad olunan ərazilərdə indi genişmişqası yenidənqurma və bərpa layihələri həyata keçirilir, eyni zamanda Böyük Qayıdış Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurdularına geri döñürlər. Fürsətdən istifadə edərək Özbəkistan, Qazaxistan, Qırğızistan və Macaristanın dövlət və hökumət başçılarına azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə, eləcə də tikiləcək məktəblərə görə bir daha təşəkkürümü bildirmək istərdim”.**

Ümumiyyətlə, Prezident cənab İlham Əliyev Türk dünyasının birliyinin vəcibliyini hər zaman önə çəkərək TDT-nin ölkəmiz üçün əsas beynəlxalq təşkilat olduğunu vurgulayır. Azərbaycan Liderinin “XXI əsr Türk dünyasının inkisaf əşri olmalıdır” idəvəsi

özünü son il
lerdə üzvlər
arası strateji
müttəfiqlik
əlaqələrinin
qurulmasında,
bəyanna
mələrin im-
zalanmasında
əmək-

daşlıq münasibətlərinin genişləndirilməsində və son nəticədə artan ticarət dövriyyəsində, yüksək iqtisadi göstəricilərdə təzahür edir. Nümunə üçün deyək ki, 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövründə ÜZV və müşahidəçi dövlətlərlə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir. Şübhəsiz, noyabrın 6-da keçirilən zirvə görüşü çərçivəsində Türk Dövlətləri Təşkilatına ÜZV ölkələrin mərkəzi (milli) banklarının Şurasının yaradılması, eyni zamanda “Türk Dövlətləri Təşkilatı yanında Daimi Nümayəndələr haqqında Əsasnamənin təsdiq edilməsi haqqında Qərar”ın, o cümlədən müxtəlif sahələri əhatə edən digər sənədlərin imzalanması Türk dünyası ölkələri arasında iqtisadi əlaqələrin gücləndirilməsinə əlavə imkanlar açmaqla ümumtürk birliyinə yeni töhfələr verəcək.

Dünyada artan hərbi qarşıdurmaların, məxsusən də Qərb siyasi dairələrinin regionumuza müdaxilələri, sərgilənən ikili standartların fonunda Türk dünyasının birliyinin daha da möhkəmləndirilməsi vacib amilə çevrilib. Bu xüsusda siyasi dia-loqun, iqtisadi əlaqələrin genişləndirilməsi ilə yanaşı, hərbi sahədə əməkdaşlığın, birgə taktiki təlimlərlə təcrübə mübadiləsinin artırılmasının zəruriliyi də ortaya çıxır. Ölkə başçısı zirvə görüş

Dünyada artan hərbî qarşılardan məxsusən də Qərb siyasi dairələrinin regionumuza müdaxilələri, sərgilənən ikili standartların fonunda Türk dönyasının birliyinin daha da möhkəmləndirilməsi vacib amilə çevrilib. Bu xüsusda siyasi dia-loqun, iqtisadi əlaqələrin genişləndirilməsi ilə yanaşı, hərbî sahədə əməkdaşlığın, birgə taktiki təlimlərlə təcrübə mübadiləsinin artırılmasının zəruriliyi də ortaya çıxır. Ölkə başçısı zirvə görüşü



şündə məhz bu məqama da xüsusi toxunaraq silahlı qüvvələrin iştirakı ilə hərbi təlimlərin keçirildiyini, hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil almalarının qarşılıqlı etimadın və dostluğun göstəricisi olduğunu vurğulayıb “*Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığıımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir*”.

Azərbaycan Orta Dəhliz layihəsi ilə Türk dünyası ölkələrinin ticarət əlaqələrinin genişlənməsinə, səmərəliliyinə əhəmiyyətli töhfələr verir və gələcək üçün mühüm perspektivlər vəd edir. Bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt Beynəlxalq Dəniz Ticarət Limanının imkanları, ötürüçülük qabiliyyətləri xüsusi yerdə dayanır. Bakı-Tbilisi-Qars dəmir yoluğun illik ötürüçülük qabiliyyətini öz sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona çatdırın Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürüçülük qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətini ortaya qoyub. Ölkəmiz hazırda dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, zərurət yaranarsa, bu rəqəmin 30 milyon tona çatdırılacağı da bəyan olunub. Məqsəd Şərq-dən Qərbi, yəni Mərkəzi Asiyadan Avropaya uzanan marşrutun səmərəliliyinin artırılması və ucuz daşınmanın təmin olunmasıdır. Nəzərə alsaq ki, bu nəqliyyatdan TDT-yə üzv ölkələrin əksəriyyəti istifadə edir, o zaman Azə-

baycan bu mütərəqqi təşəbbüsü ilə Türk dünyası üçün nə qədər vacib aktora, aparıcı missiyaya malik olduğunu göstərir. Ölkə başçısı Bişkek zirvəsində Orta Dəhliz vasitəsilə ticarətin səmərəsinin artırılmasına dair bir sıra layihələrin reallaşdırıldığını və müsbət nəticələr verəcəyini bildirib: *“Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır... Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyi- nin artırılmasına və xərclərin*

azaldılmasına təsir edəcək". Ümumi fikir olaraq onu deyə bilərik ki, noyabrın 6-da keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşü əvvəlki görüşlərin nəticələrinin təhlili və bu təhlil üzərindən gələcək əlaqələrin inkişafı üçün, Türk dünyasının çoxtərəfli əməkdaşlığına yeni perspektivlər vəd edir. Azərbaycan bir daha bu ailə üçün nə qədər vacib, həllədici rola malik üzv olduğunu göstərdi, təşkilatın inamlı, etibarlı gələcəyinin təmini baxımından əlindəki geniş imkanlardan maksimum istifadə edəcəyini bildirdi. Ölkə başçısının da dediyi kimi: "Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilatımız bu dövr ərzində uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək".

Nail ØSGØRV





Şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib



Noyabrin 7-də muxtar respublikada 8 Noyabr – Zəfər Günü, “Yaşıl dünya naminə həmrəylik ili” və Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil olunub.

Şərur Şəhidlər xiyabanında keçirilən aksiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov, dövlət və hökumət rəsmiləri, şəhid ailəsi üzvləri, qazilər, ekologiya könüllüləri, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak

ediblər.

Oradakı şəhidlərin xatirəsinə 103 çinar tingi əkilib və onların bioqrafiyalarını əks etdirən QR kodlu lövhələr yerləşdirilib.

Bəxtiyar Məmmədov Şərur şəhərində inşa olunacaq şəhidlər memorial-abidə kompleksinin layihəsi ilə tanış olub. Şərur Rayon İcra Həkimiyətinin başçısı Kamal Cəfərov məlumat verib ki, şəhər mərkəzində uyğun yer ayrılan kompleksin geniş ərazisində səkkizguşlu ulduz forma-

sında abidə ucaldılacaq və ətrafında qövsvari memorial lövhələr qurulacaq. Lövhələrdə Şərur şəhidlərinin fotosları və onlar haqqında məlumatlar öz əksini tapacaq.

Ali Məclis sədrinin birinci müavini

Banklar Assosiasiyyası, Azərbaycan Sığortaçılar Assosiasiyyası, Azərbaycan Mikromaliyyə Assosiasiyyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyyası və Azərbaycan Fintex Assosiasiyyası arasında 2023-cü ildə imza-



Şərur rayonunun Püşyan kəndi ərazisində salınacaq yeni yaşlılıq zolağına baxıb. Məlumat verilib ki, 10,8 hektarlıq ərazidə salınacaq bağda calaq üsulu ilə yetişdirilmiş müxtəlif meyvə tingləri və qızıl şam ağacı əkiləcək.

Həmin gün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mərkəzi Bank, Azərbaycan

lanmış Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü il-dönümü münasibətilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığı dair memarlıq əsasən Naxçıvan-Çalxanqala avtomobil yolu 2-ci kilometrliyində də ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində ərazidə 2200 tut tıngi əkilib.

İsveçdə “Nuhun izləri” sənədli filminin təqdimati keçirilib



İsveçin paytaxtı Stokholmda tənqidmiş isveçli fotoqraf və rejissor Mikael Silkeberqin “Nuhun izləri” sənədli filminin premyerası keçirilib.

8 Noyabr – Zəfər Günü və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş tədbirdə bildirilib ki, “Nuhun izləri” filmi Azərbaycan Respublikasının İsveç Krallığında səfirliliyinin təşəbbüsü, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının lağىhi çərçivəsində Naxçıvanda əkilib. Film Naxçıvan və onun qədim tarixində bəhs edir.

Azərbaycan Respublikasının İsveç Krallığında səfiri Zaur Əhmədov bildirib ki, Azərbaycan xalqı bu günlərdə iki mühüm hadisəni – Zəfər Bayramı və Naxçıvan Muxtar Respublikasının 100 illiyini qeyd edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi altında əldə olunan zəfər yüz minlərlə azərbaycanlıların öz doğma torpaqlarına qayıtmamasına imkan verib. “Azərbaycan mədəniyyətinin əsl vurgunu olan əziz dostumuz Mikael Silkeberq Naxçıvana onun zəngin mədəniyyətini və tarixini şəxsən öyrənmək və möhtəşəm sənədli film çəkmək üçün səfər etmişdir”, – deyə diplomat diqqətə çatdırıb.

O həmçinin məlumat verib ki, bu, Mikael Silkeberqin Azərbaycana həsr etdiyi üçüncü filmdir. Digər iki film – “Xarıbülbül əfsanəsi” və “Odinin kodu” cümlə axşamı, 7 noyabrda Parisdə nümayiş olunacaq.

Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini təsdiq etmişdir.

yətli nümayəndəsinin müavini Samir Seyidəhməddi bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 100 illiyi yüksək səviyyədə qeyd edilir. Yeni film Naxçıvanın mədəni ərsənin qorunmasına verilən dəyərin daha bir ifadəsidir.

Filmin quruluşu rejissor Rəhim Sadıxbəyli çıxış edərək filmin çəkilişlərində iştirak edən Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivinə və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.

Qeyd edək ki, tədbirdə müxtəlif ölkələrin İsveçdə akkreditə olunmuş diplomatları, diaspor nümayəndələri, yerli KİV nümayəndələri və xarici qonaqlar iştirak ediblər.

Canməmməd Canməmmədov: “İqlim dəyişikliklərinin təsirlərinə qarşı mübarizədə Naxçıvanın da xüsusi rol vardır”



“2024-cü il Azərbaycanın diplomatiya tarixi üçün olduqca uğurlu dövr kimi yaddaşlarda qalacaq. Bu uğurlar içərisində dünyanın 200-ə yaxın dövlətinin yekdil qərarı əsasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərafələr Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi də xüsusi qeyd olunmalıdır. Konfransın mövzusu ölkəmiz üçün heç də yad deyil, Azərbaycan iqlim dəyişiklikləri və onun təsirlərinə qarşı illərdir, mübarizə aparır. Həmin mübarizədə Naxçıvan Muxtar Respublikası da potensial imkanları ilə xüsusi rol oynayır”. Bu sözləri “Şərqi qapısı”na açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputati Canməmməd Canməmmədov deyib. Deputat bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan 2030: sosial-iqtisadi inkişaf” dair Milli Prioritetlər”də qlobal iqlim dəyişikliklərinə qarşı mübarizə məsəlesi də diqqətdə saxlanılıb. “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” prioritətində qeyd olunur ki, qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq eko-loji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və cırklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Həmin istiqamət üzrə reallaşdırılmaqdə olan səmərəli layihələr içərisində xüsusi “yaşıl enerji zonası”nın yaradılması, “yaşıl enerji” ya keçid məsələsi diqqəti çəkir. Bu baxımdan Azərbaycan dövləti Prezident cənab İlham Əliyevin Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın “yaşıl enerji zonası”na əlaviləşməsi ilə bağlı qarşıya qoymuş hədəflərə artıq addım-addım yaxınlaşır. “Ölkə Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Programı”nda muxtar respublikada “yaşıl enerji” potensialının yaradılması, enerji səmərəliliyi və ekoloji təmiz texnologiyaların tətbiqi tədbirlərinin genişləndirilməsi məsəlesi ön plana çəkilib. Dövlət Programına əsasən “yaşıl enerji” istehsal üçün 7992 hektar ərazi ayrılib, investisiya prosesi başlayıb, yerli və xarici şirkətlərlə memorandum imzalanıb. Məqsəd gələcəkdə Naxçıvanda istehsal olunan “yaşıl enerji”ni Türkiyə vəsaitisilə Avropa bazarına çıxarmaqdır. Təbii ki, bütün bunlar iqlim dəyişiklikləri ilə mübarizədə, yəni COP-un hədəflərinin çatmasına mühüm rol oynayacaq. Bu baxımdan konfransın bir ay qalmış, oktyabrın 11-də muxtar respublikanın 947 508 Kv/saat elektrik enerjisi tələbatının tam “yaşıl enerji” hesabına ödənilməsi, digər günlərlə müşayisədə, təqribən, 130 min kubmetr həcmində təbii qaza qənaət edilməsi mövcud potensial güclənən xəbor verir. Əminlik ki, Azərbaycan 2050-ci ilə kimi Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan iqtisadi rayonlarını “sifir emissiya” zonasına çevirmək məqsədində çatacaq. Şübhəsiz, bu nailiyyətdə COP29 konfransının da rolü mühüm, əvəzedilməz olacaq”, – deyə Canməmməd Canməmmədov əlavə edib.

“Naxçıvan Muxtar Respublikasının 100 illiyi Türkəlli dövlətlərin mediasıya islahatlarında birgə rolü” mövzusunda konfrans olub



Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Azərbaycan Respublikası Mediasiya Şurası, Türk Dünyası Mediatorlar Birliyi, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikası Ədliyyə Naxçıvənin təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının 100 illiyi: Türkəlli dövlətlərin mediasıya islahatlarında birgə rolü” mövzusunda konfrans keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin

Naxçıvan şəhərindəki abidəsinə ziyyət edib, önungən gül dəstələri düzüblər. Sonra Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanışlıq olub.

Konfransda Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbərus İsayev ölkəmizdə mediasıya institutunun yaradılması və bu qurumun əhəmiyyəti barədə danışıb.

Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyin Səfərov bildirib ki, mediasıya institutu bugün ölkəmizdə nəinki məhkəmə-hüquq sistemi, eləcə də hüquqi dövlət və cəmiyyət üçün vacib və aktual məsələdir. Müstəqillik illərində həyata keçirilmiş məhkəmə-hüquq islahatları, toplanmış əvəzsiz təcrübə dinamik və mütərəqqi institut olan mediasıyanın hüquqi mədəniyyətə və ictimai həyata integrasiyası üçün məhkəmə təməl rolunu oynaya-

yı, cəmiyyətin müxtəlif institutlarının fəal iştirakı və sosial tərəfdəşəliyi sayəsində ictimai sabitliyi təmin edir.

Türk Dünyası Mediatorlar Birliyinin idarə Heyətinin sədri Yakup Erikel Türkənin mediasıya sahəsində qazandığı uğurlardan danışıb, praktiki fəaliyyət istiqamətlərindən söhbət açıb.

Mediasıya Şurası idarə Heyətinin sədri, Türk Dünyası Mediatorlar Birliyinin idarə Heyətinin sədri müavini Nədir Adilov ölkəmizdə mediasıya sahəsində həyata keçirilən işlərdən danışıb.

Sonra Bakı 18 sayılı mediasıya təşkilatının rəhbəri, Mediasıya Şurası Hüquqi Təminat və İnsan Hüquqları Komitəsinin üzvü Sadiq Bağırov, Bakı 15 sayılı mediasıya təşkilatının rəhbəri, mediasıya təlimçisi Qasim Şalıyevin çıxışları dinlənilib.

Sonda Türk Dünyası Mediatorlar Birliyi tərəfindən Naxçıvan Dövlət Universiteti və Naxçıvan Mediasıya Təşkilatına hədiyyələr təqdim olunub.

« Nail ƏSGƏROV »



"Şərq qapısı" qəzeti bu adla yeni la-yihəyə start verib. Belə ki, qəzetimizin nömrələrində şəhid analarının övladları haqqında xatirələri yer alacaq. 44 cümləyə siyasetdiləcək hər bir xatirənin şəhidlərinizə böyük sevgi və ehtiram

kimi oxucularımız tərəfindən də maraqla qarşılanacağına əminliyimizi bildirir, şəhidlərimizin ruhu qarşısında baş ayır, belə igid oğullar böyütmüş analarımıza minnətdarlığımızı ifadə edirik. Bugünkü nömrəmizdə Kəngərli rayonunun Qıraq qəsəbəsindən olan şəhidimiz Fuad İsmayılovun anası Firuzə İsmayılovanın, Kəngərli rayonunun Böyükəliz kəndindən olan şəhidimiz İsmayılov Yüzbaşyevin anası Nəzakət Yüzbaşyevanın və Naxçıvan şəhərindən olan şəhidimiz Aşur Cəmiyevin atası Bəybala Cəmiyevin övladları haqqında xatirələri yer alıb.

100 ilin qəhrəmanları

Fuad Murad oğlu İsmayılov

(26.10.1986-04.10.2020)

Seçdiyi şərəfli yolda şərəfli ada sahib oldu



Fuad uşaqlıqdan çox tərbiyeli övlad olub. Ata-anaya məhribənligini əsirgəməzdə. Hər şeyin yerini bilən idi. Ailədə, qohum-əqrəba arasında davranışlarına da diqqət etdiyindən hörmət qazanmışdı. Baxmayaraq ki, uşaq vaxtı bir az dəcəl idi. Məktəbdə müəllimləri ondan həmişə razılıqla danışındılar. Həmişə öz dediyini edərdi. Hərbiyə mərağı böyük idi. Öz istayı ilə Naxçıvanda hərbi liseyi oxumuşdu. Daha sonra Bakıda Ali Hərbi Məktəbi başa vurmuşdu. Burada oxuyarkən həmişə xoş sədاسını eşidirdik. Və bu xoş sədalar qəlbimizdə qürür yaradırdı. Yaxşı oxuduğuna görə dəfələrlə müükafat almışdı. 1993-cü ildə Xocalı soyqırımı haqqında qəzətdə gedən bir yazı onu çox təsirləndirmişdi. İçində bir qisas hissi yaranmışdı. Atası məktəbdə bədən tərbiyəsi müəllimi işləyir. Fuadin vətənpərvər böyüməsində atasının rolü çox olub. Üç oğlumun üçü də hərbçidir.

Övladlarım hər zaman Vətən sevgisi ilə öz şərəfli peşələrinin öhdəsindən gəlməyə çalışıblar. Təbii ki, valideyn olaraq bu bizi qırurlandırır. Fuad hər gün atasına zəng edərdi. Gecəyər da olsa, zəng etmədən yatmadı. Sonuncu danışığımız oktyabrın 3-ü saat 11-də oldu. Zəng edəndə çox sevincli idi. Hələ onu elə sevincli görməmişdi. Atasına hər şeyin yaxşı olduğunu deyirdi. Belə sevinməsinə səbəb isə işğal alındıktı torpaqlarımızın bir neçəsini azad etmələri idi. Xüsusi tapşırıqlar da almışdı.

Oğlum oktyabrın 3-dən 4-nə keçən gecə şəhadətə qoşulub. Oktyabrın 5-i Müəllimlər Günündə atası müəllim yoldaşları ilə təbrikləşmiş. Əmisi atasına zəng edərək Fuadin şəhid olmaq xəbərini verib. Atası ağlayaraq deyib ki, Fuad mənim hadiyəməni verdi...

Biz onu son danışığımızdakı kimi şad görməmişdi. Cox məttələ qalmışdıq. Zəng edəndən sonra ağır döyüşdə olublar. Döyüş yoldaşları ilə qəhrəmancasına döyüşübələr. Fuadin iki oğlu bizə yadigar qalıb. Əminlik ki, onlar qəhrəman atalarının adına layiq övlad olacaqlar. Oğlum arzularının arxasında getdi. O bilirdi ki, bu yol adı yol deyil. Nə qədər çətin, ağır olsa da, onun seçdiyi yol şərəfli bir yol idi. O bu şərəfli yolda şərəfli ada da sahib oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən sağ olsun!



Xatirimdədir ki, orta məktəbdə oxuyaşında Aşur yoldaşlarından seçilirdi. Məktəbə ilk qədəmlərini qoyanda onun bayraq sevgisinə hamı heyran idi. Partalarının üzərindəki bayraqı parta yoldaşı öz tərəfinə qoyubmuş. Evə gəlib inadkarlıq edirdi ki, mənim özümə də bayraq alacaqsınız. Parta üzərində mənim bayrağım olmalıdır. O qədər bu uşağın qəlbində bayraq sevgisi vardi ki... Mən işlə bağlı burada çox olmurđum. Əmisi söz vermişdi ki, Aşura bayraq alacaq. Və o da əmisiñin alındığı bayraqı aparıb partasına qoymuşdu.

Onun yüksək vətənpərvərlik hissələri bizi valeh edirdi. Böyüyəndən sonra hərbçi olmaq istə-

Aşur Bəybala oğlu Cəmiyev

(18.06.1989-21.10.2020)

Qəhrəman oğullarımızın sayəsində başımız ucadır




yini dilə götirdi. Dədim, oradakılar aslandı. Dedi ki, ata, mən də o aslanlardan biri olacağam. Onun bu sözünün qarşısında mən güllümsədim. Çünkü bir kələməsi mənə fəxarət götirdi. Sənədlərini də hazırlımdı. Fürsəti dəyərləndirib həmin an dedi, ata, bu sənədə imza at. Açıqı, bir az takid edirdim getməməsi üçün. Dedi ki, yox, nəyin bahasına olur-olsun, mən hərbçi olacağam. Dədim, bir

şərtim var ki, mənim alnım indiye kimi necə açıq olubsa, yenə də alınaçıq olacağamsa, imza atım. Birdən gedib fikrindən yayınacaqsansa, bu başdan olmaz. Dedi ki, ata, narahat olma, başını əbədi olaraq uca edəcəyəm. Dədim, söz verdinse, razılaşdıq. Dedi ki, mən gedib verilən tapşırıqların öhdəsindən layiqincə gəldi. Getdim arxasında, dedilər, narahat olmayı, 5-10 günə çağıracaqıq. Dədikləri kimi də oldu. Bir neçə gündən sonra dəvət etdilər, getdik ki, Heydər Əliyev adına Milli Təhlükəsizlik Akademiyasına qəbul olub. Alnımı qırışdırımdan Vətənə xidmət etdi. Döyüslərə də öz istəyi ilə qatılıb. Baxmayaraq ki, ona 3 övladının olduğu deyilib. Qəti bildirib ki, Vətən məni çağırırsa, getməliyəm.

Bu gün bizimlə görüşə gələn döyüş yoldaşları onun haqqında elə sözlər danışırlar ki, övladımla qırurlanmaya bilmirəm. Döyüslərə də arzusun daim yüksəkliklərə qalxmaq olub. İçimiz onun yoxluğu ilə sizildəsa da, təsəlli-miz Aşurun adının əbədiyyən yüksəklərdə çəkilməsidir. Aşur, həqiqətən də, vətənpərvər oğul kimi özünü doğrultdu.

Oğlumun timsalında şəhid və qazilərin sayəsində düşmən tapdağı altında qalan torpaqlarımız azad edildi. Allah Ali Baş Komandanımızı, ordumuzu qorusun. Xalqımız şəhidlərimizin adını uca tutaraq qırınlara Zəfəri qeyd edirlər. Bu Zəfər şəhidlərimizin, igid oğullarımızın canı-qanı bahasına qazanılıb. Qəhrəman oğullarımızın sayəsində başımız ucadır.



Allah şəhidlərimizin ruhunu şad eləsin. Qazilərimizin canı sağlam olsun. Şəhidlərimizin qanına bə-lənmiş bayraqımız daim açıq səmalarda dalgalansın. Necə ki şəhidlərimizin başucalığı gətirən adları da ucalardadır!..

BÜTÖV XALQ - GÜCLÜ ORDU - GÜCLÜ DÖVLƏT

**Ordumuzun şanlı
tarixi Ulu Öndər
Heydər Əliyevin
adı ilə bağlıdır**

Ürəyi Vətən eşqi ilə
döyünen qəhrəmanları,
bu yolda canından
keçməyə hazır olan nər
oğulları var
Azərbaycanın.

Uğrunda son damla
qanına kimi döyüşən,
düşmən tankının
qarşısında əliyalın
dayanan igidləri, dar
gündə sahib olduğu
bütün var-dövləti
orduya bağışlayan
qocaları, nişan üzüyünü
silahla dəyişən gəlinləri,
şəhid oğlunun tabutu
qarşısında qurban kəsən
ataları, "Oğlumun bəy
paltarı Şuşada
dalğalanan
bayraqımızdır", – deyən
anaları var.



*paqlarımızın etibarlı surətdə
müdafia olunmasını yüksək
səviyyədə təmin edəcəklər*, –
dediyi günlərdə.

Bəli, eger bunlar olmasaydı, bizim bu gün müzəffər Ordumuz olmayıcaqdı. Əgər O olmasayı. "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" sözleri ilə başlamışdı yaşadığımız günlərin ilk addımları. Bax burada, bu qədim diyarda, Naxçıvanda çıraq işığında qəlbə Vətən eşqi ilə döyünen böyük bir şəxsiyyətin qərarları ilə, soyuq səngərlərde günlərlə ac qalsa da, silahını yero qoymayan oğullarla başlamışdı.

Bəli, həmin günlərdən, xalqın dahi rəhbəri ilə bir olub yumruğa döndüyü vaxtlardan. Dahi rəhbər: "Biz tam əminik ki, bu keçid dövründə, Ermənistanla gedən müharibə şəraitində yaradılmış milli ordumuzun əsgər və zabitləri, bölmə və hissə komandirləri öz döyüş məharətlərini durmadan yüksəldəcək, müasir hərbi elmə inadla yiyələnəcək, tor-

rəfinə nail oldu. Ötən 20 il ərzində dövlətimizin iqtisadi imkanları artırıqla orduya daha çox vəsait ayrılmamasına imkan yarandı. Mühərribə şəraitində yaşadığımız illərdə Silahlı Qüvvələrin Ali Baş Komandanı ölkənin müxtəlif bölgələrinin səfərləri zamanı tez-tez hərbi hissələrdə olub, çətin şəraitdə Vətənə xidmət edən hərbi qulluqçularla görüdü. Dahi rəhbərin ordu quruculuğu sahəsindəki bütün planları yerinə yetirildi, ordumuz dövlətimizin, müstəqilliyimizin və təhlükəsizliyimizin dəmir qalxanına, xalqımızın yenilməz dayağına çevrildi. Torpaqlarının bir hissəsi işğal altında olan bir ölkə üçün güclü ordunun mövcudluğu xüsusilə önemli olduğundan ordumuzun gücü daha da artırıldı və qüdrətli müdafiə sənayesi yaradıldı. Qısa müddətdə hərbi sənayesi formalasən Azərbaycanda bu gün ən müasir silahlar, döyüş sursatları və hərbi texnikalar istehsal olunur. Ölkənin müdafiə qabiliyyəti öz sənaye istehsalının hesabına gücləndirilir. Və bütün bunnuların nəticəsi olaraq biz Zəfər qazandıq – ordu, xalq, dövlət birləşərək, "dəmir yumruğ" a dənərək.

Şanlı Vətənin müzəffər Ordusu

2020-ci ildə dünyanın Azərbaycanı sevmeyən dövlətləri bize qarşı olsa da, biz bir xalq kimi birləşib gücümüz və haqqımızı bütün dünyaya nümayiş etdiridik. Və dünya bunu qəbul etməyə məcbur oldu. Qətiyyətli mövqeyə sahib olan Azərbaycan Respublikası Prezidentinin tutarlı dəllillərlə çıxışları qarşısında dayana bilməyən düşmən siyasetçiləri geri addım atıllar. Antiterror əməliyyatları isə ərazimizdə başqa bir dövlətin yaranmasına yol verilməyəcəyini sübuta yetirdi. Şanlı Vətən savaşçı gələcək nəsillərə nümunə olacaq bir qələbə ilə başa çatdı. Elə bir qələbə ki tarixdə hələ belə bir mübariza görəlməmişdi. Bunlara əsas səbəbin hərbi gücümüzün artırılması olduğunu vurgulayan ölkə başçısı qeyd etdi: "Hərbi gücümüz olmasa, biz heç bir müstəvidə nə iqtişadi, nə siyasi müstəvidə uğur qazana bilmərik. Hesab edirəm ki, müstəqil Azərbaycanın tarixi, o cümlədən 30 illik işgal bunu əyani şəkildə göstərir. Bizim hərbi imkanımız, gücümüz olmasayı, heç vaxt torpaqlarımızı işgalçılardan azad edə bilməzdik".

Bu gün hər bir azərbaycanlı gənc Vətənə xidməti özünün birinci dərəcəli vətəndaşlıq borcu sayır. Hərə öz sahəsində əyləşdiyi masanı səngər, özünü əsgər bilib müstəqil Azərbaycan üçün döyüşür. Biri Vətən üçün can verən əsgəri döyüş meydanından çıxarıb yarasına məlhəm olur, digəri Qarabağı cənnətə çevirmək üçün yeni-yeni layihələr hazırlayıb, biri gələcəyimiz olan uşaqlara yeni qələbə tariximizi öyrədir, başqa isə bütün bu olsanları tarixin yadına köçürür. Bəli, ordu təkcə əyninə hərbi forma geyinmiş əsgərdən, gizirdən, zabitdən ibarətdir. Ordu bir xalqdan ibarətdir.

Özü ac qalsa da, son çörək paşını səngərdəki əsgərə göndərən Azərbaycan qadınlarından, əsgərlər üşüməsin deyə "Qar yağıdırma, Allahim atam səngərdə üşüyər", – deyib dua edən körpədən, cibindəki son qəpiyini də orduya silah alınması üçün bağışlayan qoca balabardan, həyat yoldaşına olan sonsuz sevgisini Vətənə qurban verib şəhid tabutunu cıynındə daşıyan gəlinlərimizdən, bir ovuc torpağa gözünün nurunu, canını qurban verən oğullarımızdan, Vətənərimiz hər bir qarışının keşikçisi olan Vətən sevdalı ürkələrdən ibarətdir ordu. Və məhz elə buna görə biz qalib ölkənin vətəndaşı, ordumuz isə müzəffərdir.

«Ramiya ƏKBƏROVA






Hərbi təhsil sistemində zəruri islahat, yeni perspektiv – Naxçıvan Hərbi Kollegi

Vətən müharibəsindən sonra ölkəmizin müdafiə potensialının gücləndirilməsi və hərbi qüdrətinin artırılmasına xidmət edən ordunun quruculuğu siyaseti yeni mərhələyə qədəm qoyub. Bu xüsusda diqqətçəkən məqamlardan mühümü məhz müharibənin, döyüş təcrübəsinin, eyni zamanda qardaş Türkiye Respublikasının hərbi sistemi əsas götürürək geniş islahatların reallaşdırılmasıdır. Ötən il dekabrın 14-də Prezident cənab İlham Əliyevin müvafiq Fərmanına əsasən ölkənin üç şəhərində – Bakı, Gəncə və Naxçıvanda xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrinin yaradılması da ordunun quruculuğu, peşəkar hərbi kadrların hazırlanması istiqamətində yeni perspektivlər vəd edən sistemli tədbirlərin tərkib hissəsidir. Ötən günlərdə 2024-2025-ci tədris ilindən qapularını müəllim və kursantlara açan Milli Müdafiə Universitetinin Naxçıvan Hərbi Kollegində yaradılan təhsil, təlim şəraiti ilə əyani tanış olduq. Kollegen Azərbaycan hərb təhsilində rolü, oradumuzun komplektləşdirilməsi işində, kadr təminatında əhəmiyyəti və potensial imkanları barədə suallarımıza xüsusi təyinatlı orta ixtisas təhsili müəssisəsinin tədris işləri üzrə rəis müavini, tədris şöbəsinin rəisi, polkovnik-leytenant Hikmət Hacıyev aydınlıq gətirdi.

O bildirdi ki, hərb sənətində müasir dövrümüzün tələblərinə uyğun ehtiyac duyulan müxtəlif ixtisaslar üzrə mütexəssislərin hazırlanmasına daim tələbat var. Dünyanın bir çox dövlətləri bu tələbatları qarşılıqla təyinatlı üçün müxtəlif strukturlu xüsusi təyinatlı kolleclər formalasdır. Həmin kolleclər hərbi ixtisaslarla yanaşı, mülki ixtisaslar üzrə subbakalavr peşə-ixtisas dərəcələri də verirlər. Təhsil əhəmiyyəsinin daha yüksək olduğu bir çox ölkələrdə xüsusi təyinatlı məktəblər da fəaliyyət göstərir ki, onlar bakalavr proqramları çərçivəsində tədris prosesi həyata keçirməklə və hər hansı ali təhsil müəssisələri ilə əməkdaşlıq etməklə məzunlarına xüsusi bakalavr dərəcələrinin verilməsinə də nail olurlar. Müasir dünyamızda elmi-texniki, səhiyyə və informasiya-kommunikasiya texnologiyaları kimi sahələrin inkişafı hərbçi böyük yeniliklər götirib. Bu baxımdan yeni nəsil silah-sursatlарın, müasir döyüş və digər texnikaların, yüksək texnologiyalarla hazırlanmış optik elektron və texniki vasitələrin silahlanmaya qəbulu onların istismarı üçün peşəkar kadrların olması zərurətini ortaya çıxarır. Eyni zamanda dünya ordularının peşəkar hərbi contingentlərindən ibarət olması faktı da onların hərbi kolleclərə ciddi əhəmiyyət verdikləri fikrini söyləməyə əsas verir. Bütün bunlar göstərir ki, inkişaf etmiş ölkələrdə səmərəli təhsil və peşəkar kadra ehtiyac daha əlverişli təhsil modellərinin formallaşmasına səbəb olub. Dünya ölkələrindən dənizşarkən qardaş Türkiye Respublikasının hərbi təhsil modelini bu baxımdan nümunə göstərmək olar.

Hikmət Hacıyevin sözlərinə görə, Azərbaycan Ordusunun müasir tələblərə uyğun tələbatını qarşılıqla təyinatla maddi-texniki bazanın, silah və texnikaların müasirləşdirilməsi ilə yanaşı, peşəkar gizir kadrlarının hazırlanması üçün hər-



bi kolleclərin yaradılması mühüm əhəmiyyətə malikdir. Eyni zamanda qardaş Türkiye Respublikasının hərbi təhsil modelinə diqqət yetirsək, digər qabaqcıl dövlətlərdə olduğu kimi, onların da professional hərbi kontingent formalasdırığını görərik. Müasir döyüşlər peşəkarların döyüşüdür. Onların aparılan əməliyyatlara əhəmiyyətli təsiri danılmazdır.

Həmin amil özünü 44 günlük Vətən müharibəsində də göstərdi. Bu baxımdan Azərbaycan Ordusun üçün də yeni nəsil silah-sursatlardan, müxtəlif təyinatlı texniki vasitələrdən bacarıqla istifadə etmək məqsədilə peşəkar gizirlərin yetişdirilməsinin vacibliyini xüsusi qeyd etmək lazımdır. Bu məsələlər Naxçıvan Hərbi Kolleginin ölkəmizin, muxtar respublikanın müdafiəsində dənizərək hissələr üçün nə dərəcədə lazımlı olduğunu göstərir. Həmçinin Naxçıvanın blokadada olmasının faktını da nəzərə alsaq, bu kolleinin yaradılması, fəaliyyətə başlaması Vətənimizin müdafiəsində durmaq arzusunda olan gənclər hərbi hissələrdə peşəkar kadr balansının saxlanması üçün də böyük əhəmiyyət malikdir.

Müsahibimiz qeyd etdi ki, Naxçıvan Hərbi Kollegi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin təbəliyində fəaliyyət göstərən, müxtəlif ixtisaslar üzrə orta ixtisas təhsili və əlavə təhsil proqramlarını həyata keçirən xüsusi təyinatlı orta ixtisas təhsili müəssisəsidir. Kollegen fəaliyyətinin əsas məqsədi Azərbaycan Ordusun üçün orta ixtisas təhsilli subbakalavr peşə-ixtisas dərəcəli mütexəssislər hazırlamaq



və əlavə təhsil üzrə kadr hazırlığını həyata keçirməkdir. Ümumilikdə, 4 hektar ərazidə yerləşən 7 binadan və yardımçı qurğulardan ibarət olan hərbi kollegen təhsil kampusu zəngin maddi-texniki bazaya malikdir. Arxitektura baxımdan mükəmmal olan 2 tədris korpusunda yüksək zövqlə dizayn edilmiş mühəüzir, məşqələ otaqları, kabinet və mərkəzlər mövcuddur.

Dərslər hərbi nizamnaməyə uyğun həm nəzəri, həm də praktiki şəkildə tədris olunur. Təlim prosesində ən son modifikasiyalı texnologiyalarla istifadə edilir. Elektron zalları, zəngin kitab fondu olan

3 mərtəbəli kitabxana binası, kursantların sağlamlığı və fiziki hazırlığının daim diqqət mərkəzində saxlanması məqsədilə idman zalı, futbol meydançası, müxtəlif idman qurğuları, mədəni-kültəvi tədbirlərin keçirilməsi üçün klub-konfrans zalı, hər cür şəraitə malik müasir yataqxana, həmçinin üçmərtəbəli sosial xidmət mərkəzi fəaliyyət göstərir. Kollegədə kursantların fiziki hazırlığı qarşıya qoyulan prioritet məqsədlərdən biridir. Belə ki, Vətən müharibəsi döyüsdə fiziki hazırlığın nə qədər əhəmiyyətli olduğunu bir daha sübut etdi. Ona görə də

Respublikasının qanunlarına uyğun həyata keçirilir. Müəssisədə orta ixtisas təhsili pilləsinə tam orta təhsili olan şəxslər, zabit hərbi rütbəsi olmayan hərbi qulluqçular və hərbi vəzifəlilər qəbul edilirlər. Namizədlər Müdafiə Nazirliyi tərəfindən sağlamlıq vəziyyətinin müayinəsinin nəticələrinə əsasən seçilir. Kursant adını qazananlar Azərbaycan dilində, iki il müddətində əyani formada təhsil və bu müddədə ödənişsiz yataqxana, gündə 3 dəfə yeməkla təmin olunurlar. Həmçinin onlar üçün müəyyən məbləğdə birdəfəsilik və təhsil müddətində aylıq ödəmələr təsis edilib. Kursantlar məzun olaraq Azərbaycan Ordusunda 5 təqvim ili gizir kimi xidmət keçdikdən sonra yaşıyış sahəsinin alınması üçün Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduun vəsaiti hesabına güzəştli ipoteka kreditində istifadə etdikdə ödənişin 15 faizdək olən hissəsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Kolleg qarşısında dövlət təhsil standartlarına uyğun olaraq dəyişən heyətin zəruri biliyi və hayatı bacarıqlara yiyələnməsini təmin etməklə yanaşı, intellektual, mədəni və mənəvi inkişafı, təhsilalma tələblərini ödəmək kimi vəzifələr

müəyyənləşdirilir. İnanırıq ki, bu vəzifələrin icrası natiçəsində Naxçıvan Hərbi Kollegi peşəkar hərbi kadrlar yetişdirməklə yaxın gələcəkdə ölkəmizdə reallaşdırılan ordu quruculuğu siyasətinə mühüm töhfələr verəcək.

Regionda cərəyan edən hadisələr, artan xarici təhdidlər ölkəmizin hərbi qüdrətinin artırılmasını, bütün tapşırıqları dəqiqliklə yerinə yetirə bilən müasir orduya, çəvik xüsusi təyinatlı bölmələrə malik olmasına şərtləndirir. Bu baxımdan ən yeni texnoloji biliklərə, innovativ təlim bacarıqlarına yiyələnən kadrlara da ciddi ehtiyac və tələbat vardır. Əminlik ki, bu il fəaliyyətə başlayan Naxçıvan Hərbi Kollegi gələcəkdə ordumuzun kadr təminatında, Vətənimizin müdafiəsində mühüm rol oynayaçaq, xüsusi təyinatlı təhsil müəssisəsinin məzunları öz peşələrinin qəhrəmanlarına çevriləcəklər.

«Nail ƏSGƏROV





Mühüm beynəlxalq tədbirlərin ev sahibi

AZƏRBAYCAN

2024-cü ilin ən böyük beynəlxalq tədbirinə – COP29-a ev sahibliyi edəcək Azərbaycanın təkcə Cənubi Qafqazın lideri ölkəsi kimi deyil, eləcə də dünya məqyasında nüfuz sahibi kimi tanınması dünyannan analitika mərkəzlərini düşündürməkdədir. Özlərinin erməni yanlısı davranışları ilə BMT-nin bu mühüm tədbirinə qara yaxmaq istəyən və ev sahibi kimi Azərbaycanın əleyhinə təhlükət aparan Qərbin ikiüzlü siyasetçilərinin əksinə olaraq müstəqil ölkəmizin gücünü, xalqımızın qonaqpərvərliyini və dövlət başçımızın qətiyyətini yaxşı tənianları burada keçirilən bütün beynəlxalq tədbirlərin böyük uğurla başa çatdığını da gözəl xatırlayırlar. Odur ki, COP29 ərəfəsində öz siyasi maraqları namına hay-kük edib ölkəmizin nüfuzuna kölgə salmaq istəyənlərin mənasız çıxışlarına baxmayaraq, bu böyük beynəlxalq tədbirdə çox ciddi hazırlaşan Azərbaycanın bu sahədəki təcrübəsinə bir də qisa nəzər salmaq yerinə düşərdi.

Bugünkü müstəqil dövlətimizin iqtisadi və hərbi uğurlarının əsasında dayanan neft strategiyasının başlandığı 1994-cü ildə “Ösrin müqaviləsi” bağlandıq zaman dünya işğala məruz qalmış, iqtisadiyyati zəifləmiş Azərbaycanın əsl gücünü gördü. O dövrə Ulu Öndər Heydər Əliyevin şəxsi nüfuzu və siyasi müdrikliyi sayəsində dünyanın 8 ölkəsindən 13 ən böyük neft şirkəti Bakıya, “Gülüstən” sərayına topladı. Azərbaycanın milli maraqlarına cavab verən bu müqavilənin bağlanması zamanı yaradılmış yüksək təskilatlı tədbirləri hələ 30 il əvvəl ölkəmizin bu sahədə gələcək gücündən xəbər verirdi. O zaman aparıcı dövlətlərin və iri şirkətlərin təmsilçilərini bir araya gətirən Azərbaycan daha sonra ev sahibliyi edəcəyi digər mötəbər beynəlxalq tədbirlər üçün zəmin formalasdırılmışdı.

Azərbaycanda indiye qədər keçirilən beynəlxalq səviyyəli tədbirlər, ümumilikdə, ölkəmizi həm siyaset, həm biznes, həm də idman və sənət dünyasının mərkəzinə çevirmişdir. İdman sahəsində 2015-ci ildə keçirilmiş Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları ilə yanaşı, ölkəmiz müxtəlif illərdə şahmat, güləş, voleybol, bədii gimnastika, çimərlik futbolu, taekvondo üzrə dünya və Avropa çempionatlarında ev sahibliyi etmiş, futbol

üzrə dünya çempionatından sonra ən çox populyarlığı sahib olan Formula 1 yarışları keçirilib. Cənubi Qafqaz ölkələri arasında Azərbaycanın “Qarabağ” futbol klubunun ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsindəki çıxışı və sonrakı illərdə Avropa Liqasının qrup mərhələlərindəki davamlı çıxışları zamanı minlərlə avropalı azarkeş Bakıya səfər etmişdir.

2012-ci ildə Azərbaycanda keçirilmiş Avroviziya mahnı müsabiqəsi o dövrə ölkəmizin beynəlxalq nüfuzunun dünyaya nümayişi baxımından əla fürsət olaraq yenə də Cənubi Qafqaz üçün ilk lənləndən biri idi. Həmin vaxt müsabiqənin qalib ölkəsi kimi Azərbaycanda keçirilən final mərhələsinin möhtəşəm təşkil dəstlərimizdə qürur yaratmış, düşmənə issə gözdağı olmuşdur. Ölkəmizdə keçirilmiş bu mühüm mədəniyyət tədbirinin uğuru issə təsadüfi deyil, bundan əvvəl və sonrakı illərdə ölkəmizdə keçirilmiş müxtəlif tədbirlərin taclandırılması ilə six bağlıdır. Bu mənada, təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də böyük maraqdoğuran beynəlxalq muğam və Xaribül-bül festivalları Azərbaycan mədəniyyətinin ən parlaq vitrini olub, bütün dünyanın gözünü qamaşdırmaqdadır.

Bu gün dünyada yaranan yeni iqtisadi ittifaqlar dünyaya hegemonluq etmək istəyən Qərbin yürüci siyasetinə qarşı yeni alternativlərlə çıxış etmək istəyən dövlətlərin mühüm platformalarına çevriləkdir. Bu mənada, Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS-lə six əməkdaşlıq edən Azərbaycan həm də Türk-İslam dünyasının layiqli üzvü olub, humanitar inkişaf, toleranlıq və birgəyəşiyət ölkəsi kimi də dünyada tanınır. Ölkəmizdə islami dəyərlərə əməl olunması və yaşadılması, İslam mədəniyyətinin dünyaya tanılılması baxımdan 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyəti paytaxtı elan olunması və bu tədbirlərin böyük mütəşəkkilliklə keçirilməsi ölkəmizə böyük təcrübə qazandırmışdır. Eləcə də 2012-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatının XII zirvə toplantısı Bakıda keçirilmiş, zirvə toplantısı Türk-Islam dünyası ilə Azərbaycanın əməkdaşlığını nümayiş etdirməklə hər formatda beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsinin əhəmiyyətini bir daha sübut etmişdir. Bu çərçivədə

Əli CABBAROV

Konstitusiyamız əsas tarixi-hüquqi sənəddir

Azərbaycan Respublikası öz müstəqilliyyinin bərpasından sonra ölkə hayatında ən mühüm hadisələrdən biri də ilk milli Konstitusiyamızın qəbul edilməsi oldu. 12 noyabr – Konstitusiya Günü hər il ölkəmizdə təntənəli surətdə qeyd edilir.



Əjdər ƏLİYEV
Naxçıvan Muxtar Respublikası
Ali Maclisinin deputatı,
Hüquq siyaseti komitəsinin sədri

qorunması kimi əsas hüquqlar, azadlıqlar və vəzifələr Konstitusiyamızın əsasını təşkil edir. Konstitusiyamızın üçdəbir hissəsinin əsas insan və vətəndaş hüquq və azadlıqlarına həsr olunması təsadüfi deyildir. Azərbaycan Respublikası əsas insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini dövlətin əsas vəzifəsi olaraq müyyənləşdirmişdir.

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi ilə ölkəmizdə məhkəmə-hüquq islahatlarının əsası qoyulmuş, üçpilləli məhkəmə sisteminin yaradılmasının hüquqi bazası formalşdırılmış, ədalət mühəkiməsinin effektivliyinin artırılması istiqamətində ciddi addımlar atılmışdır. Konstitusiyamızın ali sənəd kimi qorunması və orada təsbit olunmuş hüquq və azadlıqların müdafiəsi üçün yeni bir təsəsat – Konstitusiya nəzarəti orqanı yaradılmışdır. Azərbaycan Respublikasının Konstitusiyası Məhkəməsinin əsas məqsədi Azərbaycan Respublikasının Konstitusiyasının alılıyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir.

Konstitusiyamızda Naxçıvan Muxtar Respublikasına həsr olunmuş ayrıca fəslin olması 28 dekabr 1998-ci ildə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının qəbul edilməsi üçün hüquqi əsas yaratmışdır. Beləliklə, Naxçıvan Muxtar Respublikasının hüquqi statusu dəqiq müyyənləşdirilmişdir.

Ölkəmizin beynəlxalq aləmə sürətli integrasiyası, yeni inkişaf tendensiyaları və hüququn davamlı inkişaf etməsi konstitusion islahatların aparılması zərurətə çevrimeydir. Qeyd edilən zərurətin nəticəsi olaraq 24 avqust 2002-ci il, 18 mart 2009-cu il və 26 sentyabr 2016-ci il tarixlərdə keçirilmiş ümumxalq səsverməsi – referendum ilə qəbul edildi və 27 noyabr 1995-ci il tarixdə qüvvəyə mindi. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsinin əhəmiyyəti, müstəqillik tariximizdəki rolu nəzərə alınaraq Ulu Öndər Heydər Əliyevin 1 noyabr 1996-ci il tarixli Fərmani ilə ölkəmizdə hər il 12 noyabr “Konstitusiya Günü” kimi qeyd olunur.

5

bölüm,

12 fasil,

158 maddədən ibarət olan ilk milli Konstitusiyamız ilə xalq hakimiyətin yeganə mənbəyi kimi müyyən edilmiş, dövlətin əsasları müyyənləşdirilmiş, əsas insan və vətəndaş hüquq və azadlıqları, hakimiyətin bələdiyyələrinin fəaliyyətlərinin təkmilləşdirilməsinə yönəlmüş müddəalar əlavə edilməklə yanaşı, Azərbaycan Respublikasının vitse-prezidentləri kimi yeni anlayışlar da daxil edilmişdir.

İlk milli Konstitusiyamız Ümummilli Lider Heydər Əliyevin görgün əməyinin nəticəsidir. Konstitusiya layihəsi hazırlayan komissiyanın Sədri kimi Ulu Öndər Konstitusiya layihəsinin hazırlanmasına birbaşa rəhbərlik edirdi. Azərbaycan dövləti qarşısında misilsiz xidmətləri olan Ümummilli Liderin ən böyük xidmətləndən biri müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması və qəbul edilməsi olmuşdur. Elə bu səbəbdən ki, Konstitusiyamızı bəzən xalq arasında “Heydər Əliyev Konstitusiyası” adlandırırlar.

Artıq Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 29-cu ildönümü qeyd olunur. Qururvericidir ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun torpaqlarımızı işğaldan azad etməsi ilə xalqımız artıq bayramızı qalib dövlətin qalib vətəndaşları kimi qeyd edir.

Azərbaycan Respublikasının Konstitusiyası mühüm tarixi-hüquqi sənəd kimi bundan sonra da dövlətimizin davamlı inkişafının hüquqi bazasını təşkil etməklə müstəqilliyimizin və suverenliyimizin ən mühüm təminatçı olacaqdır.



İnsanlar gənclik çağlarında gələcək karyeraları üçün müxtəlif seçimlər arasında qalır. Bunlardan biri də ixtisas seçimidir. Coxları çalışacağı işin, tutacağı vəzifənin və seçdiyi ixtisasın əhəmiyyətini dərk etmir. Bəziləri bu iş “Əsas odur ki, ali məktəb qəbul olum, valideynlərimi sevindirim, heç kimdən geri qalmayım” prinsipi ilə yanaşır. Lakin unutmaq olmaz ki, sevdiyin işlə məşğul olmaq insan üçün ən böyük xoşbəxtlikdir...

Nə az, nə çox, düz beş il bundan önce mənə də bu xoşbəxtliyi yaşamaq nəsib olub. Uşaqlıqdan arzuladığım Jurnalistika ixtisasına qəbul olmuş, bu sahə üzrə ali təhsil almışam... Xatırlayıram, 2 il bundan önce Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasının 4-cü kursunda təhsil alarkən mətbuat tariximizin qocaman sözçinarı, neçə-neçə jurnalist gəncimizin yoluna işq tutan və yaşı 100-ü ötmüş “Şərqi qapısı” qəzeti ilə əməkdaşlıq etməyə başladım. Bu gün də həmin mətbuat orqanının əməkdaşıyım və bununla qürur duyuram.

Artıq mənim kimi bir neçə gənc jurnalist də Naxçıvan mediasında öz sözünü deməyi bacarıır. Elə bu yazıda da bu gün hələ tələbəlikdən “Şərqi qapısı” qəzeti redaksiyasında və “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində çalışan tələbə jurnalistlərdən səz açacaqıq...

Həmkarım, Jurnalistika ixtisası üzrə IV kurs tələbəsi və Naxçıvan Televiziyyasında 2 ildir ki, aparıcı kimi fəaliyyət göstərən Əli Yarıyev öz təssüfatlarını bizimlə belə bölüşdü:

“Artıq 4 ildir ki, Naxçıvanda yam. Naxçıvan barədə bir cümlə: “Naxçıvan, səni sevirəm!” – demək istəydəm. Çünkü bu şəhər bir jurnalist Əli İlqaroglu yetişdirir və ona hər tələbənin yaşamadığı hissələri, həyəcanları bəxş edir. Bəlkə də, uşaqlıqdan ən böyük arzum tələbə ola-ola radioda qulaqlıqları taxıb program aparmaq idi və buna inanırdım, ancaq bu qədər uğura, bu qədər doğmaya, dosta sahib olacağım ağlıma da gəlməmişdi. Naxçıvan təkcə mənə təhsil alduğum yerə yox, həm də artıq ailəmin, yaxınlığımın olduğu doğma məkana çevrildi, Naxçıvanda yaşamaqdan çox artıq Naxçıvanı yaşayıram və bu şəhərdə olan hüzuru heç bir yerdə tapa bilməyəcəyimi düşünürəm. Naxçıvanın təbiəti, havası, suyu insani özüne bağlayır. Bir neçə



Naxçıvan mediasının tələbə jurnalistləri

günlüyü digər şəhərlərə gedəndə belə darixaram. Tez qayıtmak istəyirəm Naxçıvana. Dogma televiziya və radioda bir neçə programın aparıcısıyam. Aparıcı olmaq, bu yüksək tələbəlikdən ciyinlərinə götürmək, elbəttə ki, çatın bir işdir, bir o qədər da məsuliyyətlidir, ancaq özünü inkişaf etdirməyin ən yaxşı yolu da məhz elə budur. Ölkəmizdə gənclərə göstərilən diqqət və qayğı bizi daim yeniliklərə çağırır, innovativ düşünməyə sövgə edir və biz inkişaf üçün çələşir, oxuyurq. Göstərilən diqqət və qayğı üçün Naxçıvan Televiziyasının rəhbərliyinə və işimizi işıqlandırıqları üçün “Şərqi qapısı” qəzetinin kollektivinə minnətdarlığımı bildirirəm.

Redaksiyamızın gənc əməkdaşı tələbə jurnalist Rafiq Təhməzov deyir ki, “Şərqi qapısı” qəzeti redaksiya binası sanki onun ikinci bir evi, qələm dostları isə onun ailəsidir.

Onun dediklərindən: “Rafiq Təhməzovu Rafiq Təhməz edən əsas səbəb də məhz elə mətbuatdır. Bu sahədə çalışmaq olduqca duygusal bir hissdir. Mətbuat elə bir sahədir ki, bir həftənin içində gah siyasi bir hadisəyə şəhər vərilir, gah da bir şair, yazara çevrilib insanların ruhunu oxşayaq ro-

mantik yazılar qələmə alırsan. Bəzən mənim üçün qəzet sanki ikinci ev olmaqdan çıxaraq bir universitetə çevirilir. Öyrəndiyim nəzəri bilikləri təcrübə edəcəyim bir universitet... Artıq bir ilə yaxındır, bu redaksiyamın bir fərdina çevrilməyimə baxmayaraq, sanki işə yenice başlamış kimi sevincliyəm. İlk məqaləmin dərəcə olunduğu sevinci hələ də yaşayırəm. Bakıda yay tətilində olarkən 1-ci kursu yenice bitirmişdim. Paytaxtımızda Siyasi Repressiya Qurbanları Muzeyi olduğunu öyrənib ora getmişdim. Evə qayıdan kimi təssüfatlarını qələmə aldım.

Artıq universitetin ikinci kurasuna keçmişdim. Yeni müəllimlər, yeni tədris ili və sair fənlər... Bize Radio jurnalistikası fənnini Məmməd Babayev tədris edirdi. Onu da deyim ki, Məmməd müəllim, eyni zaman da “Şərqi qapısı” qəzetiňin baş

redaktor müavinidir. O vaxta qədər “Şərqi qapısı” qəzeti üçün müxtəlif sahələri əhatə edən xəbərlər yazırdı. Günlərin birində həmin muzeydən olan yazıımı fikir bildirmək üçün Məmməd müəllimə yolladı... Yazı çox bayənilmişdi. Müəllimin qəzətçilik sahəsinə maraq gətirdiyimi də bildirdi. İndi həmin qəzətin əməkdaşıyım. Gün gəlir bir yazı üstündə fikir mübədiləsi aparır, gün də gəlir ki, yeni simalar və digər media subyektlərindən dostlar qazanıram... Mənim fikrimə, tələbə kimi bunlara sahib olmaq bir addım öndə olmaq deməkdir. Səmaya baxarkən və yolla gedərkən hansıa hadisəni belə artıq başqa cür müşahidə edirəm... Görüntülər bir növ sözə çevirilir. Əslində, biz maraqlı insanlar deyilik, bizi maraqlı edən sənətimizdir...”

Tələbə jurnalist



Əli Yarıyev

Tərlan İbrahimova

Rafiq Təhməz

Səbinə Quluyeva

Naxçıvan idmançısı Əmrəh Nağıyev İstanbul marafonunda iştirak edib



Türkiyədə 46-ci İstanbul marafonu keçirilib. “Dünyanın qitələrəsi yeganə marafonu” adlandırılın, Dünya Atletika Birliyi tərəfindən “qızıl kateqoriya”da göstərilən nüfuzlu tədbirə

47-ci elit atlet olmaqla, ümumilikdə, 40 mindən çox insan qatılıb.

İstanbul'daki ənənəvi marafona dördüncü dəfə qatılan atletimiz Əmrəh Nağıyev “15 km” kateqoriyası üzrə ilk iyirmiliyə daxil ola bilib. Həmin məsafəni tamamlamaq üçün idmanımız 56 daqıqə 40 saniyə vaxt sərf edib. Əmrəh bu göstərici ilə ümumi sıralamada 18-ci olub.

Əlavə edək ki, bu məsafədə ölkəmizi temsil edən 5 idmançı arasında ən yaxşı nəticəyə Əmrəh Nağıyev nail olub.

İtmisdir

Culfa rayonu, Ərəfsə kənd sakini Əliyeva Şahzadə Yusif qızına məxsus JN-23^A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” itdiyindən etibarsız sayılır.

Sərur rayonu, Mahmudkənd sakini İmanov Muxtar Həmzə oğlunun adına olan JN-21^A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” itdiyindən etibarsız sayılır.

Naxçıvan şəhəri, Əlincə mahallesi, bina 5, mənzil 16-da yaşayan Təhəməzbəyova Zivar Heydər qızının adına olan 07/350 reyestr nömrəli, 5881 inventar nömrəli qeydiyyat vəsiqəsi itdiyindən etibarsız sayılır.

Ordubad rayonu, Dülüln kənd sakini Abdullayev Allahverdi Nəcəf oğlu-

nun adına olan JN-224 nömrəli dövlət aktı itdiyindən etibarsız sayılır.

Babək rayonu, Şəkərabad kənd sakini Həsənov Qalib Adam oğlunun adına olan 131^A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” itdiyindən etibarsız sayılır.

Sərur rayonu, Çərçibəğan kənd sakini Bağırov Nizami Haşim oğlunun adına olan JN-361^A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” itdiyindən etibarsız sayılır.

Ordubad şəhər sakini Əhmədov Rüstəm Adil oğlunun adına olan 2977 inventar nömrəli texniki pasportu itdiyindən etibarsız sayılır.

Şahbuz rayonu, Mahmudoba kəndində Əliyev Hüseyin Müslüm oğlunun

adına verilmiş JN-168^A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” itdiyindən etibarsız sayılır.

Şahbuz rayonu, Kolanı kəndindən Zülfiqarov Arif Murtaza oğlunun adına verilmiş JN-138^A, JN-138^B və JN-138^C nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lər itdiyindən etibarsız sayılır.

Şərur rayonu, Axura kəndində yaşa mis Bağırova Sara Xəlil qızının adına olan JN-61 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” itdiyindən etibarsız sayılır.

Culfa rayonu, Saltaq kənd sakini Əliyev Əli Əsgər oğlunun adına olan JN-304^A və JN-304^B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lər itdiyindən etibarsız sayılır.
